


2002
380

RAFIQ YUSIFOĞLU


4480
Y-94

UŞAQ ƏDƏBİYYATI

472218.



Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası «Məktəbəcədər tərbiyə və ibtidai məktəb» bölməsinin qərarı (17.04.2002-ci il, protokol № 2) və Azərbaycan Respublikası Təhsil Nazirinin 07.05.2002-ci il tarixli əmri ilə (qrif № 433) təsdiq edilmişdir.



BAKİ - 2002

40783

Gün mənə baxdı getdi.
Qoyma, ayaq izlərim
Su oldu, axdi getdi!

TOFIQ MAHMUD (1931 - 1997)

Təbiət hadisələrinə şair gözü ilə baxıb, onu poetik lövhələr vəsitosu ilə balaca oxuculara çatdırıbilmək üçün yazıçı həm təsvir obyektiini hərəkəflə öyrənməli, həm mövzuya uyğun bədii forma tapmağa çalışmalı, həm də uşaqların yaş xüsusiyyətini mütləq nəzərə almalıdır. Həyatını uşaq ədəbiyyatına həsr edən Tofiq Mahmudun yaradıcılığına nəzər salarken görürük ki, o, məhz bu istiqamətdə yaradıcılıq axtarışları aparmış, xeyli uğurlar qazanmışdır.

Mehdiyev Tofiq Mahmud oğlu Şahbuz rayonunda anadan olmuşdur. Orta təhsilini Bakıda başa vuran Tofiq Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuşdur, 1954-cü ildə oranı bitirmişdir. Əmək fəaliyyətinə maarif nazırlığında metodist kimi başlanıb. T. Mahmud 1958-ci ilən 1961-ci ilədək "Azərbaycan mülliim" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş, 1961-ci ildə tale onu "Göyərçin" jurnalına aparıb çıxarmışdır. O vaxtdan T. Mahmud vəzifə e'tibarılə pillə-pillə yüksəlmış, ədəbi işçi vəzifəsindən baş redaktor vəzifəsinə qədər müxtəlif işlərdə çalışmışdır. 1997-ci il aprel ayının 4-də Bakıda vəfat etmişdir.

Tofiq Mahmudun əsərlərinin mövzusu rəngarəngdir. Onun balaca qəhrəmanları daha çox gəzməyə, görməyə, şahidi olduqları hadisələrin mahiyətini öyrənməyə həvəs göstərir. Hiss olunur ki, şair görüb-duydugu, müşahidə etdiyi hadisələri qələmə alır. Elə buna görə də onun şe'rələri təbiətli, həyatılıyi ilə diqqəti cəlb edir.

T. Mahmudun uşaq psixiologiyasına yaxından bələdliyi onun şe'rərinin müvəffəqiyyətini təmin edən başlıca cəhətlərdən biri kimi yadda qalır. Bu baxımdan "Apar manı", "Ehey, durnalar", "Çiçək gətirdi", "Evə takdir", "Hirslenən oğlan", "Şe'r sevən qız", "Dəfçalan", "Uzunburun" və s. bu qəbilədən olan şe'rələr maraq doğurur. Ona görə ki, bu əsərlərdə şair hadisələri təsvir etməklə yanaşı öz balaca qəhrəmanlarının bədii portretlərini də yaratmağa çalışır və əsasən məqsədinə nail olur. Digər tərəfdən təbii, hadisələrin özündən doğan yumor bu şe'rələrin bədii dəyərini xeyli artırır, onları oxunaqlı edir.

Susan kimi dəf,
Alışla doldu
Hər yan, hər tərəf...
Çıxdı bu zaman
Dəfin dalından

Ela dəf boyda
Çıqqılı oğlan...

Yaxud, "Şe'r və sar" şe'rini nəzər salaq. Burada sohnəyə çıxan uşağın elindəki şarin gözənlənilmədən partlaması, salonda gülüş, uşağın çəşib özünü itirməsi, özünü ələ alıb şe'rini əzbər söyləməsi, daha sonra cərgələr arasında bir neçə şarin partladılması çox tebii, inandırıcı boyalarla əks olunmuşdur.

Tofiq Mahmudun bəzi əsərlərində uşağın özünün bədii obrazı oxurdur, lakin həmin şe'rələrdə təsvir olunan hadisələr balaca oxucunun diqqətini cəlb edir. "Xoruzlar", "Yüklü arı", "Küsən bulud", "Bir torba qoz", "Ayi balası", "Çəpişin hay-küküy", "Dovşanın beişi" və s. bu kimi şe'rələrin simvolik qəhrəmanları öz məzəli hərəkətləri, dənişləri, qəribə mühakimələri ilə uşaqların özlərini xatırladırlar.

Doğma diyarı sevdirmək, onun keçmiş, bu günü və gələcəyi haqqında maraqlı mə'lumat vermək uşaq ədəbiyyatının qarşısında duran başlıca vazifələrindər. Bu həqiqi dərindən dərk edən şair Azərbaycanın səhərlərinin, kəndlərinin poetik xəritəsini yaratmağa çalışır. O, balaca qəhrəmanlarını Kəlbəcərə, İsmayıllı, Girdmançay sahilərinə, Lahica, Basqala, Qara nohura, İçərişəhərə, Nabranı, Gəncəyə, Göygölə... qiyabi soyahətə aparır. Şair təsvir etdiyi bu yerlərin xarakterik cizgilərini ön plana çəkmək yolu ilə getməyə çalışığından onun həmin mövzuda yazdığı əsərlər maraq doğurur.

Tofiq Mahmudun yaradıcılıq nümunələri içərisində təbiətə həsr olunmuş şe'rələr çoxluq təşkil edir. Bu yazıların lirik qəhrəmanları töbiotlular təmsədə təsvir olunurlar. Şair öz oxucularını məşə yolu ilə, cügurlarla soyahətə aparır, bu "yaşıl xəzinə"nin hər ağacı, hər kolu, otu, yarpağı, çiçəyi, meyvəsi, məmri, torpağı haqqında mə'lumat verir.

Bu, işqli məşədir.
Yaraşlılı məşədir.
Hər ağacdə hər yarpaq,
Bir çıraqdır, bir çırq.
Neçə işqli rəng var,
İşləldən çölong var.
İşığı vardır, bilin,
Nərgizin, qoronsuin!

"Göyqurşağının rəngləri" nağılında qövsi-qüzəhin necə yaranması poetik lövhələrlə canlandırılır. "Su zanbağının neğməsi" nağılında isə su zanbağı, çinar və buludun simvolik obrazı yaradılmış, insanlar arasında saf, təmiz məhabəti, sədəqəti təbliğ etmək məqsədi qarşıya qoyulmuşdur. Nağıldakı lövhələr canlıdır, cəzibədarıdır. Su zanbağının gözəlliyyini heyranlıqla tərənnüm edən şair onu su üstüne səpələnmiş bir ovuc qara, ağ yelkənə bənzədir.

T. Mahmud təbiəti duyan, onu vurğunluqla tərənnüm edən, hər otu, hər çiçəyi, yarpağı, ağacı, meyvəni, quşu, böcəyi xarakterik cizgilər vasitəsi ilə balaca oxucularına təqdim edən şairlərimizdəndir. Bu baxımdan, onun "Meşə-

nin rəngləri" adlı poeması daha çox diqqəti cəlb edir. Bədii sözün qüdrətinə arxalanan şair məşənin müxtəlif, bir-birinə bənzəməyən lövhələrini yaradır. Bu lövhələr tez-tez dəyişidən təsvirlər yorucu tə'sir bağışlamır. Şair gah yaşılı, gah dumanlı-çısqınlı, gah günəşli havaldarda, gah səhər, gah günər, gah axşam, gah da gecə vaxtı oxucunu məşəyə qiyabı soyahət aparırlar. Ayrı-ayrı, bir-birinə bənzəməyən lövhələr hamisi birlikdə məşəni tam təsvərvür etmək imkanı yaradır.

"Abşeronun sahilleri" poemasında Orxan və Süsənin yaddaşalan bədii obrazı yaradılmışdır. Şair Abşeronun özünəməxsus gözəlliklərinə bu balaca qohrəmanlarının gözü ilə baxmağa çalışmış, hadisələrə maraqlı, uşaq xarakterine uyğun bədii forma təpə bilməşdir.

Tofiq Mahmudun istər Azərbaycan, istərsə də digər dillərdə xeyli əsərləri çap olunmuşdur. Biz onu həm şair, həm nasir, həm dramaturq, həm publisist, həm də tərcüməçi kimi tanıyırıq.

Tofiq MAHMUD

EHEY...DURNALAR...

Ehey...chey... durnalar,
Qollarını açıram,
Sizinlə uçmaq üçün
Arxanızca qaçıram.

Ehey... chey... durnalar,
Bir anlıq dala baxın,
Məni yerdən götürün,
Cərgənəzə buraxın!...

Ehey... chey... durnalar,
Qanad açmaq istərom.
Mən do bu göy üzünə
Qalxıb uçmaq istərom.

Ehey... chey... durnalar,
Sizi izloyacağım.
İndi qədğığım yerdə
Sizi gözləyacağım.

PAPAQLAR

Meşodo, ağaclarda
Qara-qara papaqlar
Saxlayır yuvaları -
Papaqları budaqlar.
Tökülüb papaqlara
Coxlu-coxlu yarpaqlar.
Onları görəsələr də,
Əl uzatmır uşaqlar.
Çünki quşlar papaqda
Bala çıxaracaqlar.

LAHIC USTALARI

Çoxdandır heyran qoyub
Obaları, ellişəri,
Lahic ustalarının
İşləri, emalları.
Buyur, dağ kəndində gal,
Hansi həyatə girsən,
Burda zavodə bənzər
Qaynar həyat görərən,,
Qarşılıyalar ustalar
Səni gülər baxışla.
Tanış edər vurdüğü
Necə-neço naxışla.
Görərən ki, onların
Qızıldandırı əlləri,
Min tə'rifə layiqdir
İşləri, emalları.
Çox böyükdür qüdrəti
Lahic ustalarının.
Dünya gozir şöhrəti
Lahic ustalarının.

YAĞIŞ YAĞIR DƏNİZDƏ

Damlalar niza-nizə,
Yağış yağır dənizə.
Şə üstü çopur-çopur,
Hər damla suya hopur.
Üstü inci dolu sap
Göydən asılıq qalır.
Gətirmir bu yüke tab,
Dəniz üstə qırılır.
Gah toyara yaradır,
Gah favvərə yaradır.
Dənizdən buxar kimi
Uçub, qucur göyləri,
Köçəri quşlar kimi
Bu gün qayıdır geri.
Qayıdır dəstə-dəsto,
Şənlonır doniz üstə,
Bu quş - damla necə çox,
Sayı-hesabı da yox...
Bələkə gazır dan izi,
Elə döytir dənizi.
Köçəri quş - damlalar,
Çalır sanki laylalar.
Bu da xoş golir bizi,
Yağış yağır donizo...

ÜFÜQLƏR

Üfüqlər gah bozarı,
Üfüqlər gah qızarı.
Gah günüüs kimi parlaq,
Gah da mavi, sarı, ağ.
Çəmon kimi min cüra
Rəngə çalır üfüqlər.
Bəlkə sohər çağından,
Bəlkə axşam çağından,
Bəlkə göy qurşağından
Rönglər alır üfüqlər?!

ƏZİZƏ ƏHMƏDOVA (1932)

Əzizə Əhmədova müasir Azərbaycan uşaq nəşrinin tanınmış nümayəndələrindən biridir. O, 1932-ci il yanvar ayının 26-da Bakıda anadan olmuş, 1951-ci ilde Bakı Pedaqoji Texnikumu bitirmiş, sonra təhsilini indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirmişdir. Təhsilini başa vurduğundan sonra 1956-ci ilədək Uşaq-gəncəndə redaktor işləmiş, sonra bir il Azərbaycan Sovet Ensiklopediyasında böyük redaktor vəzifəsində çalışmışdır. 1967-ci ilde "Gənclik" nəşriyyatına direktor təyin olunmuş, 1987-ci ilədək bu vəzifədə çalışmış, balalarımızın zövqünü oxşayan kitabların çap olunması üçün əlindən gələni əsirgəməmişdir.

1957-ci ildə "Pioner" jurnalında "Qorxmazın səhvi" adlı ilk hekayesi çap olunduğundan sonra yaradıcılıqla ciddi məşgül olmuş, "Xinalı qayalar", "Yaz qarı", "Onu çiçəklər sevdii", "Bəllərə vurulmuşam", "Bir ürok sindirmışam", "O günlərə baxıram", "Mavi gözlərin işığı", "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" adlı nəşr kitablarını çap etdirmiştir.

Onun mə'nali, iibrətləşən hekayelerini, müxtəlif mövzulu povestlərini bələdliyimiz həmisi sevə-sevə mütləcə edirler. Bu əsərləri oxuyanda hiss olunur ki, Əzizə xanım uşaq psixologiyasına yaxından bələddir, bütün varlığı ilə məhz bu aləmə bağlıdır.

Bədii əsərin mərkəzində uşaqları düşündürən maraqlı problemlər qoymaq, hadisələrə uşaq gözü ilə baxmağı və onları mə'nalandırmağı bacarmaq, sadəlik, aydınlıq, təbiiliq Əzizə Əhmədovanın hekayə və povestlərinin əsas məziyyətləri kimi yadda qalır. Hiss olunur ki, Əzizə Əhmədovani bizim gələcəyimiz olan uşaqların taleyi, onların təlim-tərbiyəsi kimi mühüm məsələlər həmisi düşündürür. Elə buna görə də o, dünya, eləcə də qardaş xalqlar ədəbiyyatının layiqli nümunələrini yüksək tərcüməçi səriştəsi ilə dilimizə çevirmiştir. Tərcüməcilik fəaliyyəti nəinki Əzizə xanımın yaradıcılığına mane olmuş, əksinə, onun özünə tələbkarlığını daha da artırılmışdır. Bu tələbkarlığını,

görkəmli uşaq yazıçılarının əsərlərindən yaradıcılıqla bəhrələnməyin nəticəsidir ki, Ə. Əhmədova "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" kimi maraqlı bir nəşr əsəri yaratmağa müvəffəq olmuşdur.

Uşaqlar üçün yazılmış bu roman kompozisiya bitkinliyi, forma əlvənliliyi, bədii sənətkarlıq məziiyyətləri, dilinin aydınlığı, rəvanlılığı və obrazlılığı baxımdan diqqəti colb edir.

Müəllif uşaqların yaxşı tanıldığı və sevdiyi Karlsonun Azərbaycana səyahəti fonunda respublikamız, onun keçmiş, tarixi abidələri və bugünkü nailiy-yətləri haqqında ürək dolusu söhbət açır. Bu söhbətlər canlı, obrazlıdır. Hiss olunur ki, yazıçı təsvir obyektiñ dorindən öyrənmiş, hadisələri sənətkarlıq süzgəcindən keçirərək oxuculara təqdim etmişdir.

Məşhur İsveç yazarı Astrid Lindgrenin "Balaca və damda yaşayan Karlson" əsərinin qəhrəmanı Karlson eyni zamanda Ə. Əhmədovanın "Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" əsərinin tam hüquqlu qəhrəmanıdır. Yaziçı Karlsonu əsəre bir növ hazır obraz kimi götirsə də, yəni şəraitdə, yeni mühitdə onun xarakterinin bize mə'lum olmayan başqa cəhətlərini də üzə çıxaraşaq müvəffəq olur.

Ə. Əhmədova Azərbaycanın təbii mənzərələrinə, dağlarına, dərələrinə, bərəkətli tarlalarına, mə'dənlərinə, şəhərlərinə, burada gedən böyük quruculuq işlərinə könardan gəlmə, bu yerlər haqqında təsəvvürü olmayan Karlsonun gözləri ilə baxmağı bacarıır. Bu isə özüyündə əsərin tə'sir gücünü, onun təbiiyinə xeyli dərəcədə artırır.

Uşaq yazıçısının qarşısında duran başlıca vəzifələrdən biri də balaca oxucunun mə'lumatını, biliyini genişləndirmək, onun hayatı, təbəti yaxından öyrənməsinə kömək etməkdir. Əzizə Əhmədovanın haqqında söhbət açığımız əsəri bu baxımdan da diqqəti colb edir. Oxucu maraqlı hadisələr fonunda çox şey öyrənir, xeyli informasiya əldə edir. İnformativ mə'lumatlar əsərin süjeti ilə, hadisələrə sıx bağlı olduğundan, qəhrəmanların xarakterini dəha dərinlənən aqmaq vəsitişinə çevrilir. Elə ədəbiyyatından, folklorlardan yaradıcı şəkilindən bəhrələnmə romandaki milli koloriti xeyli dərəcədə artırmışdır.

Əsərin əsas qəhrəman Damdabacadır. Öz vətənini dərin məhəbbətlə sevon Damdabaca zəngin müəllif təxəyyülünün məhsuludur. O, öz hazırlıvığı, məzəli söhbətləri ilə diqqəti cəlb edir. Damdabaca bir növ öz ökəsinin keçmiş, indisi və gələcəyi haqqında iftخار duyusunu ilə danışan, onu xarici qonaq təqdim edən gid-eksursavod roluunu oynayır. Maraqlıdır ki, Damdabacanın sinası gözəl nağıllar, əfsanələr, yanılmacalar, tapmacalarla doludur. Qobustan, Qız qalası, Çıraqqala, Şərq bazarı, Neft daşları və s. bu kimi maddi abidələrlə yanaşı Azərbaycan xalqının mə'həvi abidələri - dərin hikmətə dolu folklor nümunələri, adət-ənənələri Karlsonu heyrlətləndirir, odlar diyanı haqqında onun təsəvvürlərini tamamlayırlar.

Romandaki Çubuq arvad, Qırçı, Dalandar surətləri də maraqlıdır. Müəllif mə'nali strixlər, bədii detallar vəsitsəsilə onların da yaddaşqalan bədii obrazlarını yarada bilmişdir.